

1800 kilometr yol qət etdik. 7 gün ərzində 23 rayonda olduq. icra başçıları, sakinlər, müəllim və şagirdlərlə görüşdük. Onlara Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı və Dövlət müşaviri Kamal Abdullayevin baş redaktorluğu ilə 25 xalqın dilində nəşr olunmuş alman türkoloqu Henrix Fridrix fon Ditsin 1815-ci ildə ilk dəfə dünya elmine təqdim etdiyi "Kitabi-Dədə Qorqud". Basat Təpəgözü öldürdüyü boyu bəyan edər" kitabını hədiyyə verdik.

Kitaba etrafı "Ön söz" yazan Fridrix fon Dits yeni aşkar edilmiş Oğuz siklopunu Homerin qədim siklopı ilə müqayisə edib. 52 bəndden ibarət olan müqayisəli "Ön söz"ü oxuyanda məlum olur ki, "Kitabi-Dədə Qorqud" dastanı Homer üçün mənbə rolunu oynayıb, sadəcə birinci dastan elm aleminə ikincidən gec tanıdlıb. Fridrix fon Ditsin qələmə aldığı "Ön

Təsadüfi deyil ki, Prezident İlham Əliyev "Kitabi-Dədə Qorqud"un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin 2015-ci il boyu qeyd edilmesi haqqında Sərəncam imzaladı. Sərəncam çərçivəsində Azərbaycan Respublikasının millətlərərəsi multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin rəhbərliyi və təşkilatçılığı ilə silsilə tədbirlər keçirildi. "Kitabi-



Xinalıq dilindən Çin dilinə qədər uzanan multikulturalizm yolu



söz"ün 51-ci bəndindən oxuyuruq: "Mən inanıram ki, Homer Təpəgöz nağılıni Asiyaya seyahətində eșitmışdır. Homer tərcüməci vasitəsi ilə danışdıguna görə, təsvir ona natamam şəkilde çatdırılmış ola bilər və o da yalnız əsas çizgili öz Polifemininə vermişdir. Ola bilsin ki, o, bu əhvalati İonien yaxınlığında özü eştirmişdir. Çünkü oğuzların bir qəbilesi kim bilir hansı ad altında, Priamın müttəfiqi olmuş və Troyanın mühəsirəsi zamanı yunanlar qarşı vuruşmuşdur. Beləliklə də, Təpəgöz nağılı kiçik Asiyaya getirilmiş, Homerin vaxtında yeni bir xatire kimi yadda qalmış, Homer bundan istədiyi kimi istifadə etmişdir. Belə aydın olur ki, mükəmməl bir Siklop nağılı qədim zamanlarda Homere dəxli olmadan bəzi xalqlar arasında geniş yayılmışdır və buna görə də, yunanların yazılarında oxunanları məhz yunanlara aid etmek olduqca ədalətsizlikdir. Mən yunanların bir çox elmi təsvərvür və məlumatlarına əsasən sübut etmişim ki, bunlar Yaxın Şərqlilərdən əzx edilmişdir".

Türkoloq növbəti cümlələri ilə məntiqinə sanki möhür vurur. O, qeyd edir ki, "Krallığın yazıları kitabı"nda, "Asiya haqqında xatirələr" kitabında Asiya ilə tam bir əlaqəli nağılı, yaxud əfsanəye çevrilmiş hekayə görürük, yunanlar bundan sikloplar adı ilə heç əlaqəsi olmamışdır. Cümlələrin 3 növündən söz açsalar da, Oğuzların bizə qoyub getdiyi bir bütövünü yarada bilmeyiblər".

Belə möhtəşəm müqayisenin müəllifi hər zaman Azərbaycan xalqı tərəfindən hörmətlə anılacaq.



Dədə Qorqud" dastanının təbliği və təşviqatı həm ölkə daxilində, həm də xaricdə geniş səviyyədə aparıldı. Bu mövzuda Beynəlxalq kollokvium, alim, telebə, şagird konfransları keçirildi, dəyirmi məsələlər və elmi mühazirələr təşkil olundu.

Alman türkoloqu Henrix Fridrix fon Ditsin 1815-ci ildə ilk dəfə dünya elmine təqdim etdiyi "Kitabi-Dədə Qorqud". Basat Təpəgözü öldürdüyü boyu bəyan edər" kitabı 25 dildə tərcümə olunması da bu qəbilden olan işlər arasında hadisəyə çevrildi. Azərbaycanda yaşayış müxtəlif xalqların və dünya xalqlarının dillerində nəşr olunan kitab multikultural əhəmiyyətinə görə xüsusi ferqlənir. Ardından dəha böyük hadisə baş verdi: Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-ci il Azərbaycanda "Multikulturalizm ili" elan edildi.

Multikulturalizm ilinin ilk ayı və ikinci on günlüyü. Əlimizdə 25 ki-

tab var - möhtəşəm xalq dastanının 12 boyundan birinin - Basatın Təpəgözü öldürdüyü boyun 25 dilde tərcüməsi. Dövlət müşaviri Kamal Abdullayevin təşəbbüsü ilə kitabı bölge rəsmilərinə və əhaliyə hədiyyə olunması tapşırığını alırıq. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Nurlan Məmmədzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda iki əməkdaşı - Tural Şahbazov və bu yazının müəllifi yanvarın 12-dən regionlara səfərə başlayıraq. Marşrutumuz: Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Kürdəmir, Ağdaş, Ucar, Göyçay, Yevlax, Mingeçevir, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Goranboy, Zaqatala, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ. Marşrutu bir xətt boyunca cizmaq obyektiv səbəb-



lərden alınmadı. Qazaxdan Balakən qayıtmış, İsmayıllıdan Ağsuya yol almaq kəsişən xətərlər boyunca hərəkət etməkdir. İlk baxışdan belə hərəkət yorğunluq yaradır. Səmimiyyətimizə inanın, biz yorulmadıq, əksinə, zövq yaşıdadıq... Multikulturalizm ilində mənəviyyat

dastanı etrafında maarifləndirme yolu tutaraq missionerlik etmək hər kəse nəsib olan xoşbəxtlik deyil.

Əvvəlcə şəhər və rayonların icra başçıları, müavinləri ilə görüşdük. Onlara kitab barəsində geniş məlumat verdik. Rayonların qəsəbə-kəndlərində, təhsil müəssisələ-



rində nəşrin təqdimat və təbliği-nin keçirilməsinin vacibliyi etrafında danişdiq. Söz sözə dəstək oldu. Olduğumuz bütün rayonların rəhbərleri 25 dildə nəşr olunan "Kitabi-Dədə Qorqud". Basat Təpəgözü öldürdüyü boyu bəyan edər" kitabının "Multikulturalizm ili"ndə birgə yaşayış mədəniyyətimizin təbliği istiqamətində dəyərli istinad olduğunu vurguladılar, bu istinada söy-kənərək geniş tədbirlər keçirəcək-

dər Əliyev adına İvanovka kənd tam orta məktəbində malakan məktəblilərlə ünsiyyətimiz uzun zaman yaddaşımızda qalacaq tə-əssüratlar yaratdı. Mingeçevir Tex-niki Hümanitar liseyinin şagirdləri isə artıq bir neçə dəfə qorqudnaslılığı töhfə verəcək layihələrin fəal iştirakçıları olublar. Qardaşlaşmış məktəblərə hədiyyə etdikimiz 25 dili çevrilmiş kitabın təqdimatı zamanı məlum oldu ki, şagirdler Fridrix fon Ditsi, Dədə Qorqudu, Basat, Təpəgözü, Bəkili, Qazan xanı kifayət qədər yaxşı tanıylar. Onların "Kitabi-Dədə Qorqud" qərəmanları barədə səsləndirdikləri fikirləri dinləmək qürurverici idi.

Qəbələnin Niç kəndində, Zaqatalanın Əliabad qəsəbəsi və Car

kəndində udi, ingiloy, avar məktəbliləri ilə görüşlərimizin təessüratı bizde inşa müsabiqəsi ideyası yaratdı. Ümumilikdə, 14 məktəbdə olduq. Birlikdə belə qərara gəldik ki, 25 xalqın dilində nəşr olunan Alman türkoloqu Henrix Fridrix fon Ditsin 1815-ci ilde ilk dəfə dünya elmine təqdim etdiyi "Kitabi-Dədə Qorqud". Basat Təpəgözü öldürdüyü boyu bəyan edər" kitabı il"nə məktəblilərin verdiyi ilk töhfələrdən biri olar.

Ardı da olacaq, səfərimizin də, yazının da. Missiyamız davam etdirəcəyik. Növbəti istiqamət şimal, cənub və aran bölgələridir. Azərbaycanlılarının həyat terzi olan multikulturalizm dəyərini mənəviyyat dəstəmiz "Kitabi-Dədə Qorqud" vasitəsilə insanlara aşılamaq gələcəyə xidmətdir. Gələcəkse sabadır. Henrix Fridrix fon Ditsə, bütün Qorqud ellərinə dərin ehtiram və məhəbbətlə sabaha doğru yol almışıq.

Ceyhun Musaoğlu,
Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik
Fondunun Perspektiv inkişaf və
layihələrin monitoringi qrupunun
rəhbəri, mətbuat katibi